

## Yağların ağardılması prosesində pirolizin maye məhsullarından alınmış nanokarbonun tətbiqi

N.Q. Quliyev

Neft-Kimya Prosesləri İnstitutu

e-mail: nihad.quliyev@gmail.com

**Применение наноуглеродов, полученных из жидких продуктов пиroliza в процессе отбеливания масел**

Н.Г. Гулиев

Институт нефтехимических процессов

**Ключевые слова:** подсолнечное масло, нейтрализация, отбеливание, отбеленная глина, наноуглерод, жидкие продукты пиroliza.

Исследованы основные технические свойства наноуглерода, полученного из жидких продуктов пиroliza и использованного как адсорбент, посредством его сравнения с активированным углем и отбеленной глиной на одном из этапов рафинирования подсолнечного масла, а именно в процессе отбеливания. Результаты исследований показали, что адсорбция красящих веществ в значительной степени зависит от количества адсорбента и максимальная адсорбция наблюдается при применении 0,5 кг наноуглерода на 1000 кг масла. В сравнении с наноуглеродом, для получения аналогичного результата требуется 1 кг активированного угля и 5 кг отбеленной глины. Также были проанализированы такие показатели качества масла как свободные жирные кислоты (FFA), перекисное число (PV), содержание тяжелых металлов и др., в результате чего было выявлен огромный потенциал наноуглерода в устравнении из масла пигментов, металлов и других примесей.

**Application of nano-hydrocarbons obtained from liquid pyrolyzates in oil discoloring process**

N.G. Guliev

Institute of Petrochemical Processes

**Keywords:** sunflower oil, neutralization, discoloring, discoloring clay, nano-hydrocarbon, liquid pyrolyzates.

The major technical properties of nano-hydrocarbon obtained from liquid pyrolyzates and used as adsorbents via its comparison with activated coal and discoloring clay in one of the stages of sunflower oil refining, specifically in discoloring stage have been researched. The study results justified that the adsorption of coloring substances depends significantly on adsorbent amount and the maximum adsorption is appeared when applying 0.5 kg nano-hydrocarbon to 1000 kg of oil. Compared to the nano-hydrocarbon, to obtain analogical results are required 1 kg of activated coal and 5 kg of discoloring clay. Such kind of oil properties as free fatty acids (FFA), peroxide value (PV), heavy metal content were studied as well, as a result of which a great potential in the elimination of pigment, metals and other impurities from the oil was revealed.

**Açar sözlər:** günabaxan yağı, neytrallama, ağartma, ağartma torpağı, nanokarbon, pirolizin maye məhsulları.

### Giriş

Hazırda nanokarbon emali prosesinin inkişaf etdirilmesi, optimallaşdırılması, çıxımının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətlərindən tədqiqat işlərinin aparılması neft-kimya sənayesinin aktual məsələlərindəndir. Bununla yanaşı kimya sənayesinin sürətli inkişafı, insanların texnologiya və yeniliklərlə olan talabatının günbəzün artırması məvcud sistemlərin təkmiləşdirilməsinə, yüksək effektivli sistemlərin yaradılmasına, asan və daha ucuz başa gələn aralıq məhsullardan istifadə etməyə məcbur edir.

Nanokarbonun alınmasında xammal kimi müxtəlif tip karbonlu birləşmələrdən, məsolən, karbon tərkibli qazlar maye və bark neft qalıqlarından, dəm kömür, koks, təbii və ya sintetik polimerlərdən və s. istifadə edilir. Hazırda karbon nanoboruların ya lıfların əsas alınma üsulu karbohidrogen (KH) xammalının pirolizi hesab olunur. Digorlarda nisbetən bu əsasla nanokarbonun alınması üçün çox yüksək temperatur və təzyiq tələb olunmur, prosesi adı kimiya reaktorlarda aparmaqla məhsulən nisbatan yüksək çıxmıla əldə etmə mümkinlərdir. Son iyrimi ilə nanokarbon, əsasən Fe, Co, Ni katalizatorları üzərində müxtəlif KH xammallarının pirolizindən alınmışdır. Müəyyən edilmişilər ki, karbon nanomateriallarının çıxımı, morfoloziyası və ölçüsü istifadə olunan katalizatordan çox asıldır. Bundan əlavə, Cu, Au, Cu-Cr, Pd-Cr-Pt, Cs<sub>2</sub>CO<sub>3</sub>, Li<sub>2</sub>CO<sub>3</sub>, K<sub>2</sub>CO<sub>3</sub>, qeyri-üzvi birləşmələrə katalizator kimi istifadə edilir [1, 2].

Bu tədqiqatda C<sub>5</sub> fraksiyası keçid metal katalizatorlardan istifadə etməklə 800 – 1000 °C temperaturda qədər qızdırılarqan nanoboruların alınması və günabaxan yağının ağardılmasında tətbiqi öyrənilib.

Xam günabaxan yağı kiçik komponentlərlə zəngindir. Bu komponentlər karotinoid, xlorofil və onlara oxşar birləşmələrdir. Birlərlə yanaşı, fosfatid, pestisid, sabun qalıqları, poliaromatik hidrokarbonlar və ağır metallar da günabaxan yağında mövcud olur ki, bəzən emal prosesində son hər məhsulun keyfiyyət parametrlərinə təsir edir. Bu konar qarışışlar yağından rafinasiya prosesində mumsuzlaşdırma, nətralizasiya, yumla, ağartma, qurutma, filtrləmə və deodorizasiya kimi bir neçə mərhələ ilə çoxarılır. Piqment və digər cüzi miqdarda olan birləşmələr rafinasiya prosesində əhəmiyyətli mərhələlərdən biri olan ağartma zamanı adsorbsiya üsulu ilə çoxarılır ki, bəzən yağı daha soffa, tamiz və balcdıcı edir. Rəng alma ilə yanaşı zəhərli konar maddələrin də yağından çoxarılmaşında ağartmadan istifadə olunur. Bu isə insan hayatı üçün çox əhəmiyyətli və bəzən məhüm edir. Əsasən ağartma zamanı adsorbsiya metodu tətbiq edilir. Adsorbsiyə seçimi yağın keyfiyyət göstəriciləri və adsorbentin qiymətinə görə iştəhsəlçilər torşından dayarlıdır. Ağartma torpaqları, aktiv karbon, sintetik silikatlar və eynizən adsorbsiyə kimi sonayaçdı istifadə olunur [3, 4].

Ağartma materiallarından tələb olunan bəzi xüsusiyyətlər aşağıda verilmişdir:

- yüksək adsorbsiya effektivliyi ilə adsorbsiyə stifikasiya qənaət edilməsi;
- bitki və heyvan mənşəli yağınlarda asan və tənamılı həlləlmə xüsusiyyəti;
- ağır metal adsorbsiyası üçün yüksək səmərəyinin təmin olunması;
- oksidləşmiş birləşmələrin adsorbsiyasının və yüksəksürəti filtrası prosesinin tömən edilməsi.

Ağartma prosesində adsorbsiyən miqdarı əhəmiyyətli faktorlardan biridir, çünki yüksək miqdarda adsorbsiyən istifadə zamanı yağın tip və keyfiyyətindən asılı olaraq xlorofil piqmentini çıxarmaqda, rəngsizləşdirmədə, filtrləmə prosesində sıratlaşdırımda faydası böyük olsa da, deodorizasiyada rəng və oksidləşmə stabilliyinə mənfi təsir göstərir. Bu sababdan, sənəyədə ağartma materialı yağı rəngi və xlorofil miqdardına görə təyin edilir [5, 6].

Sənəyədə adsorbsiyə kimi qiymətinə görə sənəyədə ağartma torpağı istifadə olunur. Lakin ağartma prosesində ağartma torpağından istifadə zamanı yağı təkisindən faizli miqdardı torpaq ağırlığının 35–100 %-i arasında dəyişir. Bu miqdardın azaldılmasında iştəhsəl prosesində müüm həməniyyət kəsb edir. Çünkü istifadə olunmuş torpaq hava və buxar verilərək mümkün olan qədər udulan ya-

geri qaytarılır ki, bu da vaxt və enerji itkilərinə görətir çıxarır. Aktivləşdirilmiş karbondan istifadə zamanı adsorbsiya sahəsinin daha böyük olması sobbindən və az məqdarla istifadə olduğundan tutulan və itkiya gedən yağın miqdardı az olduğundan aktivləşdirilmiş karbon daha effektiv adsorbsiyə sayılır. Bildiymiz kimi, hal-hazırda nanokarbonun sənəyədə geniş tətbiq olunur və hər gün onun istifadə sahəsi daha da genişlənir. Nanokarbon üzün cəhətlərinə nəzərə alaraq, yağınların ağardılmasında adsorbsiyə kimi tətbiqi bu arasdırında digər adsorbsiyələrlə müqayisə edilərək öyrənilmişdir [7, 8].

### Təcrübə hissə

Təcrübələrin aparılması üçün Rusiya Federasiyasından almılmış, Bakı Qida və Yağ fabrikində neytrallaşma məhsuləsindən keçirilmiş günabaxan yağından və Neft-Kimya Prosesləri İnstitutunda qaz fazadan kimyavi çökədirmə (CVD) qurğusunda sintez edilmiş və emal olunmuş aktivləşdirilmiş karbon və nanokarbon nümunələrindən istifadə edilmişdir. Nanokarbon nümunəsi (A1) pirolizin maye məhsullarının yüngül C<sub>5</sub> ( $T_{\text{q}} = 30 - 70^{\circ}\text{C}$ ) fraksiyaların CVD qurğusunda 650–850 °C temperatur intervalında, ferrosen katalizatoru ilə hidrogen mühitinin sintezindən almılmışdır. Aktivləşdirilmiş karbon (A2) ağır piroliz qatramın 250–400 °C temperaturda termoəmal etmək və NaOH (2 q) ilə qarışdırılarq CVD qurğusunda 2 saat müdudiyyətdə piroliz edilməsi yolu ilə alınmışdır. Ticari ağartma torpağı (A3) isə Bakı Qida və Yağ fabrikindən alda edilmişdir.

Ağartma təcrübələri ağartma materiallarından müxtəlif miqdarda (0,03, 0,06, 0,09, 0,12 və 0,15 q.) qarışdırılmış müddətdən (15, 20, 25, 30, 35 və 40 dəq.) və müxtəlif temperaturda (20–100 °C) AOCS Ce 8F-91 metodu əsasında aparılmışdır. Neytrallaşdırılmış 100 ml günabaxan yağı 500 ml-lük Erlenmeyer kolbasına tökülmüş, üzərinə ağardıcı nümunələrin təyin edilmiş miqdar oləvə edilərək, maqnit qarışdırıcı ilə qarışdırmaqla ağartma prosesi aparılmışdır. Bundan sonra ağardıcı nümunələrin yağın tərkibindən filtr kağızı vasitəsilə ayrılmışdır. Alınmış nümunələrdə yağın turşu tərkibi, rəngi, sarbast yağı turşuları (FFA), xlorofil, anisidin, fosfor, ağır metallar və s. analiz edilmişdir. Yağın turşu tərkibi ISO 12966-4:2019 metoduna əsasən qaz fraksiyografında, sarbst yağı turşularının miqdardı AOCS Ca 5-40 metoduna əsasən titrəmə yolu ilə müyyəzdirilmişdir. Ağardılmış yağı rəngi Lovibond Tintometr Model F (Wilt, England) və Lovibond PFX-i 995

Göstəricib	FOCT II129-2013	Ağartmadan əvvəl	Ağartmadan sonra		
			A1	A2	A3
Nəmlik və üçucu maddələrin məqdarı, %	≤ 0,2	0,1	0,08	0,09	0,08
Sərbəst yağ turşuları (FFA), %	≤ 0,3	0,31	0,1	0,14	0,27
Peroxid adəti, $\text{mmolO}_2/\text{kg}$	≤ 10	1,1	1,2	1,4	1,9
Sabun məqdarı, %	≤ 0,005	0,008	0	0	0
Elementar, mq/kg: Pb	≤ 0,1	13,5	< 0,5	1,24	621
Cu	-	38,1	1,48	1,83	24,96
Fe	-	26,4	< 0,5	1,37	19,75
As	≤ 0,1	11,2	< 0,5	0,63	11,1
Cd	≤ 0,05	8,3	< 0,5	< 0,5	< 0,5
Hg	≤ 0,03	5,4	< 0,5	< 0,5	< 0,5
Yod adəti, gl/100g	94-141	131,66	130,6	130,4	131
Anisidin adədi	≤ 3	3,56	2,97	3,31	3,74
Xlorofil məqdarı, mq/kq	-	0,17	0,011	0,012	0,012
β-karotin, mq/kq	-	0,35	0,12	0,16	0,16
Fosfor tərkibli maddələrin payı, % kütə	Yox	Yox	Yox	Yox	Yox
Rang. Lovibond		6,3 qırmızı/30 sari	0,7 qırmızı/7 sari	0,9 qırmızı/7 sari	1 qırmızı/7 sari
Yağ turşusunun tərkibi, %:					
Laurik turşusu	0,1	0,006	0	0,004	0,003
Palmitik turşusu	4,0-7,6	7,44	7,26	7,4	7,35
Stearik turşusu	2,1-6,5	3,48	2,65	3,1	2,92
Oleik turşusu	14,0-71,8	23,74	23,81	23,71	23,77
Linolein turşusu	18,7-74,0	63,84	62,75	63,64	62,93
Trans yağ turşuları		0	0	0	0

(Wilts, England) cihazları ilə ölçülmüşdür. Yağ nümunələri küvətə tökülmüş və AOCS Cc 13e-92 metoduna osasın ölçülmüşdür. Yağ nümunəsinin xlorofil məqdarı ağartma prosesindən əvvəl və sonra AOCS Cc 13d-55 metoduna osasın Lovibond PFX-i 995 (Wilts, England) cihazı ilə ölçülmüşdür. Metalların analizi Perkin Elmer Nexion 300 ICP-MS cihazı vasitəsilə aparılmışdır. Yağ nümunəsinə anisidin və fosfor məqdarı Bruker MPA ilə AOCS Cd1e-01 metoduna osasın ölçülmüşdür [9, 10].


### Tədqiqatın nticələri və müzakirəsi

Mütlək növ adsorbentlərdən (nanokarbon, aktivləşdirilmiş karbon və ticari ağartma torpağı) istifadə etməklə günbaxan yaşında ağrı metallar, rongverci piqmətlərin (karotinlər, xlorofil) adsorbsiyası fərqli temperaturlarda, temas maddələri və ağartma maddəsi dozalarında aparılmışdır. Müşayyən edilmişdir ki, ağartma materiallarının ağardığı qabiliyyəti onun məqdarı ilə düz müntənasibdir və 1 t yağı üçün 5 kq ağartma torpağı, 1 kq aktivləşdirilmiş karbon, 0,5 kq nanokarbon təşkil edir. Temperaturun təsirini araşdırıldıqda isə optimallıq temperatur nanokarbon üçün 20 °C, ağartma

torpağı və aktivləşdirilmiş karbon üçün 100 °C olduğunu təyin olunmuşdur. Yağ ilə adsorbentlər arasında optimallıq temas maddəti nanokarbon və aktivləşdirilmiş karbon üçün 30 dəq., ağartma torpağı üçün isə 35 dəq. olmuşdur.

Təyin edilmiş optimal şəraitlərdə ağartma prosesindən sonra günbaxan yaşının keyfiyyət parametrləri analiz edilmiş və nticicər cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi, nanokarbonla (A1) ağardıldıqdan sonra günbaxan yaşının bütün keyfiyyət göstəriciləri standarta tan cavab verir. Nəmlik və üçucu maddələrin məqdarı, sərbəst yağ turşuları, sabun məqdarı, β-karotin, anisidin adədi və fosfor tərkibli maddələrin kütə payında ağartmadan sonra azalma və ya tamamilə adsorbsiya müşahidə olunmuşdur. Peroxid adədi analizində isə temperaturun təsirindən ərtəmə müşahidə olunmuşdur. A1 adsorbenti iə ağartma otaq temperaturunda aparıldığından peroxid adədi az artmışdır ki, bu da yağın oksidləşmədiyini göstərir. Nanokarbon ilə metallar tamamilə adsorbsiya edilmiş, xlorofil piqməti yağın tərkibindən çıxarılmış, qırmızı rang 6,3-dən 0,7-yə qədər endirilmişdir [11, 12].

Şəkildə adsorbentlər yaxşı xlorofilin məqdarı



Ağartma prosesində xlorofilin adsorbent məqdarından asılılıq ayrıışı

arasında asılılıq ayrıları əks olunmuşdur. Şəkildən aydın görünür ki, 0,5 q A1 adsorbentinin əlavəsi zamanı xlorofilin məqdarı kaskin sürətdə, 0,17-dən 0,011 mg/kq-a qədər azalmışdır. 0,5 q A2 ilə ağartma zamanı 0,05 mg/kq-a, A3 ilə ağartma zamanı isə 0,09 mg/kq-a qədər azalma müşahidə olunmuşdur. A2 məqdarını 1 q qədər artırıldıqda xlorofilin məqdarında 0,012 mg/kq-a, A3 məqdarını 5 q-a təqviltdikdə isə 0,012 mg/kq-a qədər azalma olmuşdur. Bu nticicərdən aydın görünür ki, A1 adsorbenti digər adsorbentlərlə müqayisədə xlorofil adsorbsiyasında daha aktivdir [13-15].

Bu aşırımdan aydın görünür ki, pirolizin maye məhsullarından əldə olunan nanokarbon və aktivləşdirilmiş karbon iqtisadi cəhətdən olverişlidir. Həmçinin aşağıda qeyd edilmiş faktorlar bi prosesin iqtisadi səmərəliyini dəha dərəcədə artırır.

1. Pirolizin maye məhsulları yan məhsullar, respublikada emal olunmur və xaricə ucuz qiymətləri satılır. Bu məhsullardan istifadə etməkən ölkəmizdə neft emali prosesində yeni bir is-

tiqəmə yaratmaq mümkündür.

2. Ölkəmizə xaricdən adsorbent kimi götərilən ağartma torpağının aktivləşdirilmiş karbon və nanokarbonlu onçaz olunmasa həmin mahsulun azaldılmasına kömək etməklə, xaricə maliyyə axınının qarşısına alınması mümkündür.

3. İstifadə olunan yararsız ağartma torpağı basdırılmaqla ətraf mühitin çirkənlənməsinə səbəb olur, lakin aktivləşdirilmiş karbon və nanokarbon yenidən emal etmək və təkrar istifadəyə vermək mümkündür ki, bu da ətraf mühitin qorunması baxımından da perspektivlidir.

4. Ağartma torpağı təsirdində tutulan və itkiyə səbəb olan yanın faizlə məqdarı torpaq ağırlığının 35-100 %-i arasında deyisir. Nano-karbon üçün istifadə olunan məqdar beş dəfə az olduğundan, ədalətli yanın məqdarı da olur ki, bu da yağı itkiyin alınması deməkdir.

Bəzi olğularda, günbaxan yaşında adsorbentlərin işirakı ilə müxtəlif temperatur, vaxt və məqdarlarda ağartma təcrübələri aparılmış və pirolizin maye məhsullarından alınmış karbon nümunələrinin yüksək adsorbsiya qabiliyyəti sayısında ağartma torpağı ilə müqayisədə yanın rang-sizləşdirilməsi prosesində yüksək effektivliyi malik olması müşayyən edilmişdir. 1 t yağı üçün 20 °C temperatur və 30 dəq. töməs müddədində 0,5 kq nanokarbondan istifadə zamanı xlorofil məqdarı 0,17-dən 0,011 mg/kq-a, Lovibond rang məqdarı isə 6,5-dən 0,7-yə emmişdir. Həmçinin, dəmir, arsen, cıvə, qurğuşun və kadmium kimimətallar yağından tamamilə adsorbsiya olunmuşdur.

### Ədabiyyat siyahısı

1. Rajesh Purohit, Kuldeep Purohit, Saraswati Rana et al. Carbon Nanotubes and Their Growth Methods, Procedia Materials Science, 2014, vol. 6, pp. 716-728.
2. Mukul Kumar, Yoshinori Ando. Chemical Vapor Deposition of Carbon Nanotubes: A Review on Growth Mechanism and Mass Production, Journal of Nanoscience and Nanotechnology, 2010, vol. 10, pp. 3739-3758.
3. Justyna Gromadka, Waldemar Wardencki. Trends in Edible Vegetable Oils Analysis. Part A: Determination of Different Components of Edible Oils – A Review, Polish J. Food Nutrition Sciences 2011, vol. 61, No. 1, pp. 33-43.
4. Baranowski K., Beyer W., Zschau W. et al. Technologies for industrial processing of fats and oils, European Journal of Lipid Science Technology, 2001, vol. 103, pp. 545-551.
5. Zschau W. Bleaching of edible fats and oils // European Journal of Lipid Science Technology, 2001, vol. 103, pp. 505-508.
6. Sabah E. Decolorization of vegetable oil: chlorophyll adsorption by acid-activated sepiolite // Journal Colloid Interface Science, 2007, vol. 310, pp. 1-7.
7. Sudamalla P., Saravanan P., Matheswaran M. Optimization of operating parameters using response surface methodology for adsorption of crystal violet by activated carbon prepared from mango kernel // Sustainable Environment Research, 2012, vol. 22(1), pp. 1-7.
8. Alam M.Z., Muhibi S.A., Toramae J. Statistical optimization of adsorption processes for removal of 2, 4-dichlorophenol by activated carbon derived from oil palm empty fruit bunches // Journal of Environmental Sciences, 2007, vol. 19, is. 6, pp. 674-677.

9. Ibrahimov H.J., Gulyev N.G., Gasimova K.M. et al. Decolorization of Sunflower oil by Nanocarbon obtained from Pyrolysis of Liquid Products // International Journal of Science and Research Methodology, 2016, vol. 4, is. 4, pp. 167-175.
10. Ling-Han Jial, Yi Lilt, Yu-Zhen Le. Determination of wholesome elements and heavy metals in safflower (*Carthamus tinctorius* L.) from Xinjiang and Henan by ICP-MS/ICP-AES // Journal of pharmaceutical analysis, 2011, vol. 1, No 2, pp. 100-103.
11. Peymaneh Ghasemi Afshar, Masoud Honarvar, et al. Bleaching of vegetable oils using press mud obtained from sugar industry // European Journal of Experimental Biology, 2014, vol. 4, No 1, pp. 677-684.
12. Usman M.A., Oribayo O., Adebayo A.A. Bleaching of Palm Oil by Activated Local Bentonite and Kaolin Clay from Afashio, Edo-Nigeria, Chemical and Process Engineering Research, 2013, vol. 10, pp. 1-11.
13. Bruno De Meulenaer, Jeroen Maes, Peter Van Heerswynghels et al. Selective adsorption of dioxins and PCB's from marine oils on activated carbon, Organohalogen Compounds, 2003, vol. 60, pp. 33-37.
14. Levente L. Diosady. Chlorophyll Removal From Edible Oils // International Journal of Applied Science and Engineering, 2005, vol. 3, No 2, pp. 81-88.
15. Abba Chetima, Abdoul Wahabou, Gaston Zomegni et al. Bleaching of Neutral Cotton Seed Oil Using Organic Activated Carbon in a Batch System: Kinetics and Adsorption Isotherms, Processes, 2018, vol. 6, is. 3, pp. 1-13.

## References

1. Rajesh Purohit, Kuldeep Purohit, Saraswati Rana et al. Carbon Nanotubes and their Growth Methods, Procedia Materials Science, 2014, vol. 6, pp. 716-728.
2. Mukul Kumar, Yoshinori Ando. Chemical Vapor Deposition of Carbon Nanotubes: A Review on Growth Mechanism and Mass Production, Journal of Nanoscience and Nanotechnology, 2010, vol. 10, pp. 3739-3758.
3. Justyna Gromadzka, Waldemar Wardenczi. Trends in Edible Vegetable Oils Analysis. Part A. Determination of Different Components of Edible Oils – a Review, Polish J. Food Nutrition Sciences 2011, vol. 61, No. 1, pp. 33-43.
4. Baranovsky K., Beyer W., Zschau W. et al. Technologies for industrial processing of fats and oils, European Journal of Lipid Science Technology, 2001, vol. 103, pp. 545-551.
5. Zschau W. Bleaching of edible fats and oils // European Journal of Lipid Science Technology, 2001, vol. 103, pp. 505-508.
6. Sabah E. Decolorization of vegetable oil: chlorophyll adsorption by acid-activated sepiolite // Journal of Colloid Interface Science, 2007, vol. 310, pp. 1-7.
7. Sudamalla P., Saravanan P., Matheswaran M. Optimization of operating parameters using response surface methodology for adsorption of crystal violet by activated carbon prepared from mango kernel // Sustainable Environment Research, 2012, vol. 22 (1), pp. 1-7.
8. Alam M.Z., Muyibi S.A., Toramae J. Statistical optimization of adsorption processes for removal of 2, 4-dichlorophenol by activated carbon derived from oil palm empty fruit bunches // Journal of Environmental Sciences, 2009, vol. 19, is. 6, pp. 674-677.
9. H.J. Ibrahimov, N.G. Gulyev, K.M. Gasimova et al. Decolorization of Sunflower oil by Nanocarbon obtained from Pyrolysis of Liquid Products // International Journal of Science and Research Methodology, 2016, vol. 4, is. 4, pp. 167-175.
10. Ling-Han Jial, Yi Lilt, Yu-Zhen Le. Determination of wholesome elements and heavy metals in safflower (*Carthamus tinctorius* L.) from Xinjiang and Henan by ICP-MS/ICP-AES // Journal of pharmaceutical analysis, 2011, vol. 1, No 2, pp. 100-103.
11. Peymaneh Ghasemi Afshar, Masoud Honarvar et al. Bleaching of vegetable oils using press mud obtained from sugar industry // European Journal of Experimental Biology, 2014, vol. 4, No 1, pp. 677-684.
12. Usman M.A., Oribayo O., Adebayo A.A. Bleaching of Palm Oil by Activated Local Bentonite and Kaolin Clay from Afashio, Edo-Nigeria, Chemical and Process Engineering Research, 2013, vol. 10, pp. 1-11.
13. Bruno De Meulenaer, Jeroen Maes, Peter Van Heerswynghels et al. Selective adsorption of dioxins and PCB's from marine oils on activated carbon, Organohalogen Compounds, 2003, vol. 60, pp. 33-37.
14. Levente L. Diosady. Chlorophyll Removal from Edible Oils // International Journal of Applied Science and Engineering, 2005, vol. 3, No 2, pp. 81-88.
15. Abba Chetima, Abdoul Wahabou, Gaston Zomegni et al. Bleaching of Neutral Cotton Seed Oil Using Organic Activated Carbon in a Batch System: Kinetics and Adsorption Isotherms, Processes, 2018, vol. 6, is. 3, pp. 1-13.